



Azərbaycan Respublikasının  
Prezidenti yanında  
Kütləvi İnformasiya Vəsitələrinin  
İnkısapına  
Dövlət Dəstəyi Fondu

**5-ci istiqamət: Ermənistan-Azərbaycan,  
Dağlıq Qarabağ münaqişəsi haqqında  
həqiqətlərin dünya ictimaiyyətinə  
çatdırılması, Azərbaycanın ədalətli  
mögqeyinin müdafiə edilməsi**

**A**zərbaycanın yerləşdiyi Cənubi Qafqaz regionunun dünyadan əsas iqtisadi güc mərkəzlərindən biri sayılan Avropa İttifaqı üçün artıq strateji əhəmiyyət kəsb etməsi birmənalı həqiqətdir. Xüsusən qarışdakı dövr ərzində Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində bu regionun, Azərbaycanın həyata keçirdiyi transmilli layihələrin əhəmiyyəti xeyli dərəcədə artacaq.

Bələ vəziyyətdə eks-pertlər hesab edir ki, regionda Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Avropa İttifaqının məsuliyyəti de artmış olur.


Ermənistana qarşı real təzyiqlər işe salınmalıdır

Real vəziyyət göstərir ki, inдиya qədər Avropa İttifaqı Qarabağ münaqişəsinin həlli istiqamətində aktiv rol oynamır. Düzdür, qurum müxtəlif vaxtlarda sözügedən konfliktle bağlı qərar və qətnamələr qəbul edib, burada Azərbaycanın ərazi bütövlüyünün bərpasının zəruriyyi on plana çıxarılib. Ele bir müddət əvvəl Ermənistandan Azərbaycanın işgal edilmiş ərazilərinə magistral yolun çəkilməsi ilə əlaqədar Avropa Parlamenti üzvlərinin birgə bəyanatı bu xüsusda növbəti mühüm sənəd oldu. Eləcə də Avropa Parlamenti tərəfindən qəbul edilmiş "Avropa Komissiyasına və Komissiyanın vitse-prezidentinə "Şərq Tərəfdəşlığı" ilə bağlı tövsiyələr" adlı qətnamə Avropa İttifaqının prinsipial mövqeyini eks etdirən bir sıra ciddi müddəalardan ibarətdir. Qətnamədə dövlətlərin ərazi bütövlüyü prinsipine üstünlük verilir, bu prinsipin tətbiq olunması üzərində daha israrla dayanılır. Amma ekspertlər hesab edir ki, ən azından öz enerji təhlükəsizliyinin təminini və digər istiqamətlərdə yaranan biləck təhdidlərin aradan qaldırılması üçün Avropa İttifaqı Qarabağ məsələsində daha qəti hərəket etmeli, Ermənistana qarşı real təzyiqlər göstərmək yolu ilə münaqişənin çözümüne öz töhfəsini verməlidir. Avropanın nüfuzlu onlayn dərgilərindən olan "Modern Diplomacy" də yazar ki, Avropa İttifaqının Qarabağ məsələsinin həllini sürətləndirəcək digər imkanları da var. Dergi yazar ki, buna rəğmən, Avropa İttifaqının siyasi cəhətdən fəal olmaması münaqişənin çözümünü uzadır: "Avropa üçün strateji əhəmiyyət kəsb edən Cənubi Qafqazda son illər ərzində geosiy-

asi mənzərə tamamilə dəyişmişkədir. Regionda yerləşən ölkələrin ferqli inkişaf göstəriciləri, həmçinin kənar xarici dövlət və təşkilatların Qafqaz siyasetində yeniliklər indi burada ferqli bir vəziyyət yaradır. Proseslər göstərir ki, Cənubi Qafqaz ölkələrindən Azərbaycan və Gürcüstan Avroatlantik məkana integrasiyada yenə əsas maraqlı ölkələrdir. Bu halda, xüsusən de Azərbaycanın Avropanın enerji təminatında və təhlükəsizliyində əhəmiyyəti, rolu getdikcə artır. Rəsmi Bakı iqtisadi, buna parallel olaraq siyasi, hüquqi müstəvidə Avropa İttifaqı ilə daha six münasibətlərin qurulmasında maraqlıdır.

Cənubi Qafqazda sabitlik Dağlıq Qarabağ münaqişəsinin həllindən keçir

Hazırda Azərbaycan Cənubi Qafqazın həlledici mövqeyə malik ölkəsidir və regionda ümumi daxili məhsulun 75 faizi mehz Azərbaycanda formalasır. Ölkənin Qərb dövlətləri ilə tərəfdəşlik şəraitində həyata keçirdiyi transmilli layihələr bundan sonra da Azərbaycanın mövqeyinin daha güclü hala gələcəyini göstərir. Bu məqamda regionda geosiyasi oyuncular üçün Azərbaycanla işbirliyi getdikcə daha on plana çıxır. Azərbaycan da öz milli maraqları çərçivəsində Avropa İttifaqı ilə eməkdaşlıq böyük önmər verir. Öz növbəsində, Avropa İttifaqı da Bakı ile münasibətlərin inkişafında maraqlı təref kimi çıxış edir. Amma bu halda çox iqtisadi münasibələri nəzərdə tutur. Halbuki, Azərbaycanın daxil olduğu Cənubi Qafqazın geosiyası rol ister potensialına, isterse de geostrateji mövqeyini görə unikal əhəmiyyətli dir. Bu region həm enerji mənbəyi olaraq, həm də ümumilikdə Xəzərin enerji resurslarının Avropaya nəqliyində mühüm rol oynayır. Xəzərin və Qara dənizin Rusiya, İran və Türkiye arasında yerləşməsi Cənubi Qafqaz regionunu Şərqi-Qərb və Şimal-Cənub dəhlili-



# Avropa İttifaqının Qarabağ siyaseti Qərb üçün də problemdə gevrilir...

zinə çevirir. Bu amil Xəzər regionunun, xüsusilə de Cənubi Qafqazın dünyadan geosiyası xəritəsində mühüm mövqeyə malik olduğunu göstərir. Amma buna rəğmən, Avropa İttifaqı geosiyası aktor kimi Cənubi Qafqazda o qədər də aktiv deyil. Bu da regionda Rusiyani şəriksiz əsas geosiyasi oyuncu edən əsas amillərdən biridir. Region ölkələri, Ermenisan istisna olmaqla, buna zaman Rusiyanın mövqeyini nəzəre almağa məcburdur. Ermənistanda onsuza da Rusiyadan gələn göstərişlə hərəkət etmək ənənəsi hələ də dəyişməyib. Regionun digər ölkəleri isə Qərble, o cümlədən Avropa İttifaqı ilə eməkdaşlıq fonunda Rusiyanın onlarla forpost kimi davranışmasını əngelləməyə çalışırlar. Amma buna nail ola bilmək üçün onların Avropa və ABŞ-in iqtisadiyyatla yanaşı, siyasi, hərbi dəstəyinə də ehtiyacları var. Yeni tekce iqtisadi əməkdaşlıq yetərliliyi deyil. Nəzərə almaq lazımdır ki, tekce ABŞ və Qərbi ölkələrinin deyil, Asiyani sürətlə inkişaf edən dövlətlərinin de neft-qaza tələbatı günbəgün artmadır. Küveyt, Meksika, Şimal dənizindəki karbohidrogen ehtiyatları ilə müqayisə olunan Xəzər dənizi hövzəsi Orta Asiya enerji ehtiyatları bölgəsini nəhəng dövlətlərin həyati mənafə zonasına çevirir. Bu enerjinin Qərbe təhlükəsiz axını Cənubi Qafqazda sabitlikdən asılıdır. Burada sabitliğin təminat yolu isə regionda mövcud münaqişələrin, xüsusən de Dağlıq Qarabağ münaqişəsinin həllindən keçir. Çünkü Rusiya regionda təsirlərini mehz bu münaqişələr vasitəsilə sax-

layır. Onların həllində aktiv iştirak etməklə Avropa strateji əhəmiyyəti regionda həllədici mövqə sahibinə çevrilə bilər.

Qərb dövlətləri hələ də regionda siyasi müstəvidə aktiv deyil

Regiona giriş qapısı Azərbaycan olduğu halda Rusyanın təsir dairəsində qalan Ermənistən Qərb dünyasının Cənubi Qafqazda strateji maraqlarının təmin olunması üçün həyata keçirdiyi siyasetdə parçalayıcı rol oynayır. Ərazisində Rusyanın hərbi bazalarını saxlayaraq və Rusyanın siyasi dəstəyinə arxalanaraq işgalçılıq siyasetindən, əsəssiz ərazi iddialarından el çekmir. Qeyd edilən amillər Cənubi Qafqaz regionunun müasir siyasi mənzəresinin canlandırmasında müəyyən rol oynayır. Mövcud geosiyasi reallıq ondan ibarətdir ki, Qafqazda heç bir unikal təhlükəsizlik sistemi mövcud deyil. Hər şeydən önce, Cənubi Qafqazda kəskin münaqişə ocaqlarının olması, xüsusilə de Azərbaycanın ədaletsiz şəkildə celb olunduğu Dağlıq Qarabağ münaqişəsi bu sistem üçün əsas manədir. Azərbaycanın təhlükəsizliyi bütün regionun təhlükəsizliyi üçün olduqca əhəmiyyətidir. Qlobal iqtisadi layihələrdə iştirak sıradan biri kimi deyil, əsas aparıcı dövlətlərdən biri kimi Azərbaycana aid edilə bilər. Digər amil isə regionda təhlükəsizlik sisteminin yaradılması təşəbbüsü ilə çıxış edən, lakin konkret təklif və modellərə baxmayaraq bu istiqamətdə ciddi addımlar atmayı Avropa İttifaqı, ABŞ amilidir. Halbuki, Azərbaycan həm geostrateji,

həm də geosiyasi baxımdan əlverişli məkandır. Cənubi Qafqazda həyata keçrilən transmilli layihələr mehz Azərbaycanın əsas iştirakçılığı ilə reallaşır. Bu vaxta qədər icra edilən regional layihələrlə yanaşı, qarışdakı dövr ərzində də yeni transmilli layihələrin həyata keçirilməsində Azərbaycan kifayət qədər potensiala, tranzit imkanlarına malik olək kimə qəbul olunur. Azərbaycanın əvezələnməzlik tekə istehsalçı olması ilə deyil, həm də tranzit ölkə kimə Orta Asiya respublikalarının məhsullarını Avropaya çıxaran enerji, tranzit dəhlizi olması ilə bağlıdır. Bunu Qərb dövlətləri de anlayır, amma onlar hələ də regionda siyasi müstəvidə aktiv deyil. Bu ilin iyul ayında Azərbaycan və Ermənistən arasında yəni hərbi toqquşmalar zamanı da Qərb ölkələri regionda hadisələrin sonrakı axarında aktiv iştirak etmədilər. Əvvəzdə Rusiya yene Cənubi Qafqazda həm Dağlıq Qarabağ münaqişəsi, həm də digər siyasi proseslər baxımından fəaliq nümayiş etdirir. Belə vəziyyət isə Azərbaycan və Gürcüstan kimi ölkələrin Avroatlantik məkana integrasiyasının sürətlənməsinə ciddi manədir. Bu, Avropa və ABŞ-in maraqları baxımından da qəbuledilməz haldır. İndi Avropa İttifaqının regionda daha aktiv olması, münaqişələrin həllinə töhfə verməsi vacibdir və bunun üçün aktiv siyasi addımlara ehtiyac böyükdür. Əks halda Avropa İttifaqı burada Rusiyadan bir addım geridə qalmışda davam edəcək. Nəzərə almaq lazımdır ki, Avropa İttifaqının sülhyaratma missiyası ilk növbədə Avro-

paya integrasiya prosesinin sürətlənməsi üçün olduqca vacibdir. Avropa İttifaqı həm münaqişələrin tənzimləyicisi, həm də diplomatik danışçıların iştirakçısı kimi böyük təcrübəyə malikdir. Son 20 ildə Avropa İttifaqı 30-a qədər sülhyaratma əməliyyatında iştirak edib. Onun bu fəaliyyəti Avropa təhlükəsizlik strategiyası, Amsterdam müqaviləsi, Petersberq və Helsinki beynənamələri ilə tənzimlənir. Bununla Avropa İttifaqı regional münaqişələrin tənzimlənməsi, Avropa və beynəlxalq təhlükəsizliyin təmin edilməsi sahəsində əsas güc mərkəzlərindən biri olduğunu göstərib. Bu mənəda, təşkilat Dağlıq Qarabağ münaqişəsinin həllində feal rol oynamaqla, Azərbaycanın ərazi bütövlüyünün bərpasına yardım etmekle Cənubi Qafqazda geosiyasi cəhətdən də daha güclü mövqə sahibi ola bilər. Azərbaycan üçün də regional siyiyədə təhlükəsizlik sistemini formalaşdırılması və bu zaman Avropa İttifaqı ilə çoxtərəfi əlaqələrin genişləndirilməsi xüsusi əhəmiyyət kəsb edir".

Bu qeyd edilənlərdən bir də bəlli olur ki, Avropa İttifaqının Qarabağ münaqişəsinin çözümü ilə bağlı in-di ki siyaseti Qərbdə də nərazılıq yaradır. Elə buna görə qurumun Qarabağ məsələsində də daha aktiv olması getdikcə on plana çıxır.

Tahir TAGİYEV

**Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vəsitələrinin İnkışafına Dövlət Dəstəyi Fondu** məliyyə dəstəyilə çap olunur.